

# Təhsil cəmiyyətin intellektual cəhatini əks etdirən bir sahədir

Cəmiyyət ilə məktəb fərqli baxışlara malik ola bilməzlər, cəmiyyətin inkişafı məktəbdən asılıdır, məktəb sabah yeni cəmiyyət yetişdirəcək. Müasir dünyada insanın inkişafının qiymətləndirilməsində iqtisadi indikatorlarla yanaşı təhsil göstəriciləri de xüsusi əhəmiyyət kəsb edir. Təhsil keyfiyyət baxımından fərqlənməlidir, bu keyfiyyəti əldə etmək üçün isə bir neçə onillik vaxt gerekdir.

Bütöñ dövrlərdə təhsil cəmiyyətin aparıcı, strateji qüvvəsi olmuşdur. Təhsil cəmiyyətin inkişafında müstəsna əhəmiyyətə malikdir, təhsil almadan, insan cəmiyyətinin yaranışı, təkmiləşməsi, formallaşması qeyri-mümkündür.

Məktəb sabahki cəmiyyəti yetişdirir, cəmiyyət de buna adekvat olaraq onun bu gönü və gələcəyi barədə düşünməlidir. Məktəb cəmiyyətin kiçik modelidir, cəmiyyətdə nə baş verirse o əksini məktəbdə tapır. Onun tələbi nədir, odur ki, məktəbə yaxşı kadalar gelsin, bunun üçün məktəb savadlı, qabiliyyətli gənclər yetişdirməlidir, ali məktəbler de günün tələblərinə uyğun kadrlar hazırlamalıdır.

## O cəmiyyət udur ki,

məktəbə çox böyük önem verir, onu özünün fövqündə saxlayır. Dövlətin təhsil siyasetində məktəbin vəziyyəti yetərlidir, cəmiyyət isə hələ də dövlətdən geri qalır, arzu edərdik ki, cəmiyyət məktəbə münasibetini dəyişsin, məktəbə olunan ele özünə olunan anlamındanadır. Təhsili cəmiyyətin diqər sahələrindəki alt elementlərdən ayrı düşünmək doğru deyil. Bilik cəmiyyətdə hakim olan istehsal paradigması elmi əsaslarının dəyişirdiyi kimi təhsil insan anlayışını da dəyişir..

Mehriban xanım Əliyevanın Azərbaycan xalqının ümummülli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilmesində və onun yaratdığı milli dövlətçilik ideyalarının gənc nəslə çatdırılub aşınmasına xidmətləri danılmazdır. Mehriban xanım ölkənin iki tanınmış ziyanlı nəslinin düşüncə tərzini, həyat fəlsəfəsini əxz etmişdi, elə buna görə də Azərbaycan xalqına həqiqi xidmət göstərməyin düzgün yolunu dəqiq bilir.

Azərbaycan təhsili sürətli yeniləşmə və modernlaşmə keçmişdir. Yaradılmış hüquqi baza, ümummülli lider Heydər Əliyevin şəxsi təşəbbüsleri və ideyaları, bu zənginləşmə və inkişafı təmin etmişdir. "Yenileşən Azərbaycana - yeni məktəb" programı çərçivəsində böyük işlər gö-

rən Azərbaycanın birinci xanımı ölkəmizdə təhsilin xeyirxah hamisidir. Onun uşaqq tərbiyə müəssisələrində, internet məktəblərində, yeni məktəblərin açılış mərasimlərində görüşləri hamının qəlbində silinməz xatirəyə çevirilir.

Məktəb tikintisi ilə bağlı Heydər Əliyev Fondu sponsorlar olan beynəlxalq təşkilatların gücü ilə 2006-ci ildə 102 min şagird yerlik 288 məktəb tikmə planlaşdırılmışdı. İcra da etdi. Yeri gəlmışkən, 2005-ci il məktəb tikintisində rekord il idi. Azərbaycanda 50 min şagird yerlik yeni məktəblər tikilmişdi. Yeni məktəblər daha çox şəhər və rayon mərkəzlərində inşa olunmuşdur. Yeni məktəblərlə yanaşı, mövcud məktəblərin həyətlərində tikilmiş yeni korpuslar da var. İnamla deyə bilerik ki, ulu önderimizin ali ideyalarına təpişan dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasetə öz töhfəsinə verən Heydər Əliyev Fondu Azərbaycan xalqının mədəniyyətinin, milli-mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətdə saflıq, nəciblik, xeyirxahlıq kimi amillərin təbliğində müstəsna xidmətlərə malikdir.

\*\*\*

Beynəlxalq miqyasda istifadə olunan meyarların öyrənilməsinə və onların təhsil təcrübələrinində sınaqdan keçirilməsinə təşəbbüs göstərilir. Təhsil sahəsində beynəlxalq təşkilatlarla birgə fealiyyət, təcrübə mübadiləsi xeyli genişlənmişdir. Bu gün Azərbaycanın təhsil sistemində dünya təcrübəsində tətbiq edilən mütərəqqi təhsil texnologiyaları, beynəlxalq program və layihələr tətbiq edilir. Dünya Bankının apardığı tədqiqatın nəticələri göstərir ki, ABŞ-in milli sərvətinin 76 faizini insan kapitalı, 19 faizini istehsal, 5 faizini təbii resurslar təşkil edir. Avropa ölkələrində insan kapitalı 74, istehsal 24, təbii resurlar yalnız 2 faiz təşkil edir. Rusiyada və çox güman ki, bizdə də insan kapitalı 50, istehsal 10, təbii resurslar 40 faiz səviyyəsindədir. Prezident İlham Əliyevin dediyi bu məşhur ifadəni xatırlatmaq istəyirəm: "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik, çünki insanın savadı, biliyi, onun



geləcək həyatını müəyyən edir və beləliklə, ölkənin intellektual potensialı da möhkəmlənir".

## Dünya Bankının maliyyə dəstəyi ilə

həyata keçirdiyimiz Təhsil Sektorunun inkişafı Layihəsi çərçivəsində bir sıra ölkələrin, o cümlədən Böyük Britaniya, Finlandiya, Kanada, Avstraliya, Yeni Zelandiya, Hollandiya, Polşa, Çexiya, Bolqarıstanın təcrübəsini öyrəndik və 2007-ci ildən ölkənin 3 pilot rayonunun -Ucar, İsmayıllı rayonları, Şirvan şəhərinin 59 məktəbinde adambəşəna maliyyələşmənin tətbiqi üzrə eksperimentlərə başlanıldı. 9 ballıq qiymətləndirmə sistemi üzrə esperimentlər aparıldı.

\*\*\*

Təhsil cəmiyyətin intellektual cəhətini əks etdirən bir sahədir. Bu sahədə işlə gərək cəmiyyətin inkişafına töhfə vermək özü bir xoşbəxtlikdir. Məktəbə işləməyə gələn gənc müəllimlər üçün əsas şərt aldığı savad, bilikdir. O yoxdursa, başqa keyfiyyətləri olsa belə, hörmət, ehtiram qazana bilməyəcək. İndiki gənc müəllimlərin əksəri bu problemlə məktəbə gelir. Dərslerde əyləşmək, təcrübə mübadiləsi keçməklə deyil, eger onun elmi, savadı aşağıdırsa, bunun nəticəsi olmayıacaq. Şagird də, müəllim də məktəbə müsbəiqə yolu ilə qəbul olunmalıdır. Bu sahədə məktəbə müstəqillik verilməlidir. Məcburi icbari təhsil buna imkan vermirdi. Valideyn istəsə, istəməsə də onun övladı icbari təhsil almazı, müəllim də məcbur olub onu oxutmalıdır. İndi valideynlər həttə ibtidai təhsildə övladlarına repetitor tuturlar. Belə olan sərtdə fikirləşməyə əsas var ki, məktəb getdikcə öz keçmiş dəyərini və mahiyyətini itirməkdədir. Əgər məktəblərdə tədrisin səviyyəsi qaldırılsa, müəllimlər bütün şagirdlərə eyni vəziyyətdə yanaşsalar, onda repetitor təhsilinə ehtiyac qalmaz. Ən əvvəl müəllimin vəziyyətini, onun durumunu inkişaf etdirmək qayğısına qalınmalıdır.

(ardı 6-cı səhifədə)

lomu almışdır, ləp pis işləsə belə, onu bu pəşədən heç vəchle uzaqlaşdırmaq olmaz. Belə çıxır ki, biz müəllimin təminatı xatirinə onun səmərəzis fəaliyyətinə göz yumuruq. Problemlərimiz həm də pensiya yaşına çatan müəllimlər və onların yaşı senzi ilə bağlı idi. Orta məktəblərde, xüsusi kənd yerlərində, hələ də qeyri-pedaqoji ixtisaslı müəllimlər dərs deyir.

Müəllimlərin attestasiyadan keçmə məsəlesi çoxdan yetişib. Reytinqin hesablanması da çox agrılı qaydalardır. 200 minden müəllimin attestasiyاسını nazirlik təkbaşına keçirə bilərmi? Xarici ölkələrdə isə diplomu alandan sonra müəllimin peşəsi üzrə işləmek üçün minimum 1 il müddətində eləvə müəllimlik peşəsinin sirləri ilə bağlı tədris keçilməli və sertifikat alınmalıdır. 5 ildən bir bu məsələ tekrar olunur. Təessüf ki, bizdə bunu eləmək hələ mümkün deyil.

Məktəbdə aparıcı qüvvə, əsas sima müəllimidir, müəllim üçün təkcə bilik azdır, gərək onun psixoloji-pedaqoji qabiliyyəti də olsun ki, sinfi idarə edə bilsin, siniflə işləye, 45 dəqiqəni səmərəli başa vurmaqla qarşısına qoyduğu ali məqsədə çala bilsin - günün tələbi budur. Şagirdləri elə öyrətmək lazımdır ki, artıq yüksək evə getməsin, elmi, biliyi məktəbdə əxz etsin. Müəllim məsuliyyəti buna köklənməlidir. Dərs hissə müdirlərinin və direktörün da işinin qayəsi bu olmalıdır ki, şagirdlər də, müəllimlər də 45 dəqiqənin səmərəsini görsünlər. Yaxşı dərs deye bilməyən direktör, dərs hissə müdirinin işlədiyi məktəbdə dərslerin keyfiyyəti keçməsi barədə müsbət müləhizə yürütmək mümkün deyil...

## Müəllimin şəxsiyyəti,

cəmiyyətdə tutduğu mövqə bir vətəndaş kimi onda olunan canyancılığı, vətənə sevgi-məhəbbət hissi, qazanmış olduğu təcrübə nəticəsində istifadə etdiyi üslub və vasitələr pedaqoji prosesdə aşkarlanır. Təhsildə neçə vaxtdır İslahatlar aparılır və bu yönə işləri bundan sonra da davam etdirmək lazımdır. Sovet təhsil sisteminde güclü müəllimlər, tədris proqramları, güclü dərsliklər mövcud olduğundan repetitor təhsilinə ehtiyac qalmır. Repetitor təhsili orta məktəblərdə tədrisin vəziyyətinin aşağı düşməsi hesabına yaranıb. İndi valideynlər həttə ibtidai təhsildə övladlarına repetitor tuturlar. Belə olan sərtdə fikirləşməyə əsas var ki, məktəb getdikcə öz keçmiş dəyərini və mahiyyətini itirməkdədir. Əgər məktəblərdə tədrisin səviyyəsi qaldırılsa, müəllimlər bütün şagirdlərə eyni vəziyyətdə yanaşsalar, onda repetitor təhsilinə ehtiyac qalmaz. Ən əvvəl müəllimin vəziyyətini, onun durumunu inkişaf etdirmək qayğısına qalınmalıdır.

# Təhsil cəmiyyətin intellektual cəhatini əks etdirən bir sahədir

(əvvəli 4-cü səhifədə)

Qlobal dünyanın informasiya bolluğu şəraitində məktəbin, təhsilin vəzifeləri dəyişir. Ağlılıq, intellektin inkişaf etdirilməsi ona plana keçir. Dünyanın təhsil məkanında sadəcə bilik, bacarıqlar deyil, dəyərlər, səriştələr şəxsiyyətin inkişafında müümət atributları kimi qiymətləndirilir və bugünkü təhsilin keyfiyyət göstəriciləri kimi qəbul edilir. Telim iş prosesidir, dərsin gedisiidir, dərs fəaliyyətdir, biliklər sistemidir, tərbiya münasibətlərinin formallaşması, aşilanmasıdır. Təhsil dərsdə izah olunan mövzu əsasında qazanılan bilikdir, tərbiye isə həmin qazanılmış bilik əsasında formalanış əlaqası, fiziki, estetik, hüquqi münasibətlərin inkişafıdır. Dərs prosesində yaranan canlı diskussiyalar, dialoqlar bugünkü şagirdlərin təfəkkürünü, nitqinin, yaradıcılığının inkişafına stimul verir.

\*\*\*

Nitq həm tədris, həm də öyrənmə vəsitəsidir. Şagirdlərin idrak maraqlarını oyatmaq və hərəkətə gətirməyin əsas şərtlərindən biri müəllimin tədris etdiyi fənni dərindən bilməsidir. Dərsliklər stabil haldadır, həm müəllim, həm də şagirdlər üçün vəsaitlər yeterlidir, dərsliklərin korrekte və redaktdə vəziyyəti əvvəlki vaxtlardan xeyli dəracedə ferqlidir, testlərin keçirilməsi dil məsələsində müsbət dəyişikliklərə səbəb olub. İbtidai siniflərdə nitq bacarıqlarının inkişafı bu sahədə aparılan işlərin sistemli və məzmunlu təşkilindən çox asılıdır. Bu məqsədlə müəllim uşaqlar məktəbə gəldiyi ilk gündən işini bu istiqamətdə qurmalıdır.

Azərbaycanda dərslik yazmaq təcrübəsi gec formallaşır. Ona qədər isə Azərbaycan dili, ədəbiyyat və tarixi ilə bağlı dərsliklər istisna olmaqla, qalanları tərcümə olub. Ölkə tarixini yazmaq, dünya tarixini, ümumbaşarı dəyərləri olduğu kimi çatdırmaq çox çətindir. Dərsliklərin dili xeyli sadələşdirilib, mövzu seçimi və şəhərlər aktuallaşdırıb, şagirdlərin mövzunu mənimsəməsi asanlaşdır. Dərslik məlumat yığını olmamalıdır, dərsliklərdə elə tarixi faktları vermek lazımdır ki, onları yadda saxlamaq şagird üçün son dərəcə gərkli olsun. Yoxsa ki, xirdalıqlara qədər hadisələrin təqdimini şagirdləri mövzunun mahiyyətini anlamadından əslində uzaq salırdı. Amma yene də bəzi məqamlar üzərində dayanmaq və konkretliyə gəlmək lazımdır. Məsələn, "Dünya tarixi"ndə məlumat və faktlar çox-

dur, həmin faktların araşdırılmasına ehtiyac var, hadisələrin təqdimində mövqə anlaşılmır, yəni məqsəd bilinmir, tarixi biliklərlə bağlı şagirdlərimizin həddən artıq yüklenməsi ciddi problemlər yaradır... Fikrimcə, ümumdünya tarixi haqqında qısa, yığcam bir dərslik yazılsa, bu məqsədəməvafiq sayilar.

Ümumtəhsil məktəblərində tarix fənninin, xüsusilə, Azərbaycan tarixi fənninin əsas məqsədi-məktəblilərde fəal həyat mövqeyi tutmaq, vətənpərvərlik, əqipa prinsipləri, Azərbaycan xalqının dünən ya xalqlarının adət-ənənələrinə, dövlətçilik prinsiplərinə hörmət formalasdırmaqdır. Tarix fənni digər fənlərlə birlikdə şagirdin şəxsiyyət kimi formalanmasına xidmət etməlidir. Tarix fənni kurikulumda ümumtəhsil məktəblərində tarix fənninin məqsəd və vəzifələrini, müəllim və şagird fəaliyyət yönümlülükünün öyrənilməsinə yönələn bir sənəddir.

Müasir Azərbaycan ədəbiyyatı nə orta məktəbdə, nə də ali təhsil ocaqlarında tədris olunmur, filologiyada təhsil alan tələbə müasir ədəbiyyatdan yalnız öz imkanları sayesində xəber tutur, məlumatı olmayanların məktəbdə müasir dövr ədəbiyyatını yetərinə tədris edə bilməyəcək. Bəzən dərs saatları mövzulara uyğun gelmir, proporsiya itir, mövzu ağır olduğundan çətin mənimsənilir, dərslərin sadələşdirilməsinə ehtiyac duyulur, şagirdlərin ədəbi təfəkkürünün inkişafı üçün məqsədəməvafiq pedaqoji strategiya və taktika işlətməye imkan vermir və s. Bu neqativ cəhətlər təessüflər olsun ki, o biri dərsliklərdə də olur. "Ədəbiyyat müntəxabatı" dərsliyi yaxşı tərtib olunmadığı üçün şagirdlər dərsin təhlilində çətinlik çəkir, bədii ədəbiyyata ayrılaq vaxtin yerini özgə məşğulliyət növləri tutur, bu da dünyagörüşə, nitqin inkişafına öz mənfi təsiri ni göstərməyə bilməz.

Ədəbiyyat dərslerində testlə paralel şəkildə yazı mədəniyyəti və şıfahi nitq qabiliyyətinin inkişafına da şərait və zəmin yaradılmalıdır. Testlə hazırlaşan şagird maraqlı olmur ədəbi proseslərin gedisi ndə, ədəbi əsərlərin təhlili və geniş mənimsənilməsində, müəllim test tələbərinə rəğmən dərsini qurmaq məcburiyyətində qalır, bu da şablonçuluğa rəvac verir. Azərbaycan ədəbiyyatı ilə bağlı bir iradımı da bildirmək istəyirəm, o da dərslik müəlliflərinin mövzulara düzgün müraciət edə bilməməsidir, bəzən klassiklərə yanaşmada tələsikliyə, besitiyyət yolu verirlər.

Dövlətin səmərəli fealiyyətini təmin etmək və qarşıda duran problemlərin

müvəffeqiyətli həlli üçün yüksək ixtisaslı, cəmiyyətin maraqlarını üstün tutan, ləyaqətli, mədəni, müasir informasiya vasitələrindən istifadə etmək bacarığı olan, səmərəli rehberlik edə bilən kadrlardan çox şey asildir. Ali məktəb ixtisas üzrə nəzəri bilik verir, amma kadr yetişdirmir, adətən deyirlər ki, kadr kimi o məktəbdə yetişir, bəzən istehza ilə "ali məktəbdə oxuduğum qaldı orda" deyirlər...

Nəzəriyyə ilə praktikanın vəhdəti həyətə təsdiqlənmir. Ali məktəbi bitirib gələn diplomunu vacib dəyer bilib onuna hesablaşmayı tez-tez vurğulayır, bəziləri "səhv"ini anlayıb başlayır yaxşı müəllim olmaq üçün vacib olanlar üzərində işləməyə, səy göstərməyə. Müellimlər 3-5 ildən bir biliklərini artırmaq məqsədilə kurs keçməli, məktəbdə dərs deyənlərdən 3 il işlədikdən sonra imtahan götürülməlidir. İmtahanları uğurla verənlər müəllim adına layiq görəlsün.

Fəal təlimə əsaslanan dərsdə əsas amillərdən biri şagird feallığını təmin etməkdir, hər hansı mövzunu tədris edərək müəllim motivasiyanı ele qurmmalıdır ki, lazımlı olanı şagirrədən əla bilsin, şagird müəllime fəal yardımçı olsun. Telim-tərbiyə işinin təşkilində əsas forma olan dərsi sabit tərkibli şagird kontingenti olan kollektiv məşğələ kimi səciyyələndirir, 45 dəqiqəlik bu məşğələ fərdi təlimdən bir sira cəhətlərinə görə farqlanır. Müəllim özünün mehərət və bacarığından istifadə edərək texniki üsul və vasitələrlə şagirdin dərsinin hansı səviyyədə mənimsədiyini, hər kəsin spesifik cəhətlərini, təpəli çətinlikləri bele konkretləşdirə bilir.

Ənənəvi pedaqoji prosesdə müəllim çalışır ki, bilikləri çatdırır, şagirdlər isə bu məlumatları passiv şəkildə qavrarıv, sonra bilikləri möhkəmləndirmək üçün bunları təkrarlayır, bir növ, məlumatları yadda saxlamağa çalışırlar, müəllim isə nəticələri özü çıxarıv, bilikləri hazır şəkildə şagirdlərə çatdırır. Biliklərin möhkəmləndirilməsi və sistemləşdirilməsi üçün əldə edilmiş bilik, bacarıq və vərdişlərin bir qədər dəyişdirilmiş şəraitdə müntəzəm aparılması böyük əhəmiyyətə malikdir. Dərslerin gedisi zamanı şagirdlərə ölkənin tarixi, mədəniyyəti haqqında dərin biliyi yiyələnməsi və zəngin dünyagörüşə malik olması üçün milli dəyərlərin əks olunduğu didaktik vasitələrdən istifadə etməklə məqsədini daha da dolğunlaşdırılmalıdır.

İslam Əsgəroğlu